



Dövlət satınalmaları sahəsində korrupsiya üçün imkanlar, yaxud şirniklənmə başqa fəaliyyət sahələri ilə müqayisədə daha çoxdur. [1]

Dövlət təşkilatları tərəfindən mal və xidmətlər üzrə satınalmalar orta hesabla ümummilli məhsulun 15 %-dən 20%-nə qədərini, bəzi ölkələrdə isə daha çoxunu təşkil edir. Rəqəmlə ifadə olunduqda bu məbləğ il ərzində milyardlarla dollar deməkdir. Təcəübülu deyil ki, iştirakçıların əksəriyyəti öz şəxsi mənafeləri üçün pul qoparmaq, tədarük üzrə agentləri ələ almaq, dost və tanışlarla kontraktların bağlanmasına qərar vermək, yaxud ticarət iştirakçılarından şəxsi xarakterli başqa xidmətlər əldə etmək yolu ilə prosesləri manupulyasiya etməyə şirniklənir. Bu yaxınlarda Lesotoda bir məhkəmə prosesində, inkişaf etməkdə olan ölkələrdə tədarük sektorunun yüksək vəzifəli məmurlarını ələ almaq üçün sənaye kompaniyası birliliyinin praktikasına aydınlıq gətirildi. İşin yekunu olaraq böyük həcmde cərimələr tətbiq edildi və çoxmillətli kompaniyalar, dünyada layihələri maliyyələşdirən Dünya Bankına çıxış imkanlarından müəyyən müddətə məhrum edildi. [2]

Doğrudur, dövlət satınalmalarında tez-tez təsadüf olunan korrupsiya növünün korrupsiya hesab olunması mübahisə doğurur və bu praktikanın geniş yayılması, heç şübhəsiz, qorxu törədir. Bu yəqin ki, daha çox aydınlaşmış, ola bilsin ki, hətta, ictimai rifaha ən çox zərər vuran korrupsiya formasıdır. Bu, artıq yüksək vəzifəli çoxsaylı məmurların işdən qovulmasına, hətta bütöv hökumətin çökməsinə səbəb olub. Bu, dövlət xərclərində böyük israfçılıq mənbəyidir və bir sıra hallarda tədarükün ümumi məbləğinin otuz, bəzən isə daha artıq faizini təşklə edir. Bu, siyasi partiyaların maliyyələşməsi məsələsində korrupsiya üçün qidalanma mühitiidir. Təəssüf ki, onun ətrafında söz-söhbətlər daha çoxdur, nəinki iş.

Mütəxəssis olmayan üçün tədarük proseduru mürekkeb və sırlı görünür. Çəkinmədən müxtəlif yollarla onunla manipulyasiya edirlər. Hər tərəfdən sövdələşməyə girən proses iştirakçıları həvəskarlarını tapmaq asandır. Tədarükçü (hansı ki, tədarük prosesini həyata keçirir, yaxud qərarı təsdiq edir) öz şəxsi pullarını deyil, dövlət pullarını xərclədiyindən burada xüsusi saylılıq tələb olunur.

Dövlət satınalmaları o qədər əhəmiyyətlidir ki, Cənubi Afrika özünün 1994-cü il Konstitusiyasında bu məsələyə xüsusi yer ayırdı. 187-ci bölmədə deyilir:

- İstənilən səviyyədə olan hökumət təşkilatları üçün mal və xidmət satınalmaları, belə satınalmalara görə məsuliyyət daşıyan müstəqil və qərəzsiz ticarət komissiyasının təyin olunmasını təmin edə bilən parlament aktları və əyalətlərin qanunları ilə tənzimlənməlidir.*
- Birinci bənddə xatırlanan ticarət sistemi düzgün, ictimailəşmiş olmalı və rəqabətə əsaslanmalıdır. Ticarət üzrə komissiya isə öz qərarlarını istənilən maraqlı tərəfin tələblərinə uyğun olaraq əsaslandırmalıdır.*
- Heç bir dövlət orqanı, dövlət orqanının heç bir üzvü, eyni zamanda başqa heç bir kəs qərarlara və ticarət üzrə komissiyanın işinə sanksiyasız müdaxilə edə bilməz.*
- Ticarət üzrə komissiyanın bütün qərarları sənədləşdirilməlidir.*

Hərdən belə hesab edirlər ki, dövlət satınalmaları sektorunda korrupsiya hökumətləri zəif olan və işçilərə az maaş verən ölkələrə xas olan xüsusiyyətdir. Lakin son illər yüksək inkişaf etmiş və demokratik rejimlərin çoxdan bər-

qərar olduğu ölkələr də geniş şəkildə nümayiş etdirdilər ki, tədarükün satış praktikası onların da işinin ayrılmaz tərkib hissəsi ola bilər. Tədarükdə korrupsiya xərclərə nəzarət edən alıcı tərəfindən də məhdudlaşdırılmışdır. Tədarükçü, yaxud podratçı öz təklifini verməklə, çox asanlıqla ona təşəbbüs edə bilər.

DÜRÜST VƏ SƏMƏRƏLİ TƏDARÜK PRİNSİPLƏRİ

Satınalmalar qənaətli olmalıdır. Yekunda sifarişçi ödədiyi pulun müqabilində ən keyfiyyətli mal və xidmət almalıdır. Tədarük haqqında qəbul edilən qərarlarda qiymət və keyfiyyət hesaba alınmalıdır; yekun qərar bu amillerdənancaq birinin diqtəsi ilə olmamalıdır.

Mal və xidmətlərin dəyərinə qiymətləndirilmiş dəyər kimi baxılmalıdır, başqa sözlə, istismar xərcləri, ehtiyat və dəyişən hissələrin əldə olunması, texniki xidmət üçün avadanlıqlar kimi əlavə amillər nəzərə alınmalıdır.

Kontraktın bağlanması haqqında qərar dürüst və qərəzsiz olmalıdır. Dövlət vəsaitləri şəxsi xidmət göstərmək üçün istifadə edilməməlidir. Kompaniya müsabiqəsində iştirak edənlərin hamısı üçün standartlar və şərtlər bərabər olmalıdır. Tədarükçülər və podratçılar təcrübə və layıqli təkliflər əsasında seçilməlidir. Bütün tədarükçülərə, müddət və konfidensiallıq planında bərabər şərtlər təqdim olunmalıdır.

Bir neçə tələbi yadda saxlamaq lazımdır:

- ▶ *Tədarük prosesi açıq olmalıdır. Tələblər, qaydalar və qəbul edilən qərarların meyarları bütün potensial tədarükçülər, podratçılar üçün asan başa düşülən olmalıdır. Yaxşı olar ki, onlar alqı-satçı barədə elan verilən zaman səslənsin. Təkliflər hamının*

qarşısında edilməli və bütün qərarlar tam şəkildə yazılımalıdır.

- ▶ *Tədarük prosesi səmərəli olmalıdır. Tədarük qaydaları satın alınan malın dəyərini və mürəkkəblik səviyyəsini özündə əks etdirməlidir. Yüksək dəyəri olmayan malların satınalma qaydaları sadə və operativ olmalıdır, ancaq dəyərin və mürəkkəblik səviyyəsinin artması ilə prinsiplərə əmək etmək üçün böyük zaman və daha çətin qaydalar tələb olunur. Daha iri kontraktlar üçün tədarük barədə qərara komissiya yenidən baxmalıdır; ancaq bürokratik müdaxilələri minimuma endirmək lazım gəlir.*
- ▶ *Hesabatvermə zəruridir. Prosedurlar sistemi və etibarlı olmalıdır. Bütün fəaliyyətləri və qərarları əsaslandıran, izah edən qeydlər aparılmalıdır.*
- ▶ *Səriştəliliyi və dürüstlüyü genişləndirmək lazımdır. Bu, tədarükçüləri və podratçıları daha əlverişli qiymət təklif etməyə həvəsləndirir və öz növbəsində daha səmərəli tədarükə gətirib çıxarırlar. Məsuliyyətlilik və dürüslüyün yüksək standartlarına cavab verməyən tədarükçülər əməkdaşlıqda arzu olunmaz tərəfə çevrilirlər.*

Layihə beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşdiriləndə, adətən, əlavə tələblər meydana gəlir:

- ▶ *Tədarükçülərə, podratçılıara və müxtəlif ölkələrin məsləhətçilərinə hərracda (bidding process) iştirak etmək üçün bərabər imkanlar verilməlidir. Bu xüsusən də, təşkilatları maliyyələşdirən üzv ölkə iştirakçılarına aiddir.*

- ▶ *Təşkilatçı ölkələrdən olan tədarükçülər/ticarət iştirakçıları, yaxud podratçılar bir sıra hallarda kontraktın dəyərinin müəyyən faizi qədər üstünlüyə malik ola bilərlər (Dün-ya Bankı bunu belə müəyyənləşdirir: mala görə kontrakt üzrə 15% və xidmətə görə kontrakt üzrə 7,5%). Belə üstünlük barədə, adətən, hərracın açılışında xəbər verirlər.*
- ▶ *Hərracın iştirakçıları üçün müəyyənləşdirilmiş tələblərin münasib olmasını ərizə verilənə qədər podratçılara tez-tez nümayiş etdirmək lazımdır (aşağıda izah edilir).*
- ▶ *Adətən, məsləhətçilər üçün ərizə verməyə dəvət edilənlərin qısa siyahısı tərtib olunur. Belə siyahı maliyyələşdirici təşkilat tərəfin-dən deyil, tədarükçü tərəfindən hazırlanmalıdır. Bu, baha başa gələn hazırlıq işlərindən, çoxsaylı məsləhətçilərdən yaxa qurtarmağa kömək edir. Həmin vaxt kontraktı ancaq biri ala bilər. Qısa siyahıya da-xil edilmiş iştirakçılar müxtəlif ölkələri təmsil etməlidir (adətən, bir ölkədən iki podratçıdan çox olmamaq şərtləylə).*
- ▶ *Xarici məsləhətçilər işin ən azı bir hissəsi-ni yerinə yetirmək üçün təşkilatçı ölkələrin məsləhətçilərinin cəlb olunmasını, eyni zamanda xarici və yerli məsləhətçi firmaların iştirakı ilə müştərək müəssisələrin yaradılmasını həvəsləndirə bilərlər.*

Birləşmiş Millətlər Təşkilatının maliyyələşdiridiyi layihələrdə, hər şeydən öncə alıcı qismində BMT-nin özü çıxış edir. Düzdür, BMT, ümumiyyətlə, yuxarıda təsvir olunan tədarük praktikasına bənzər praktikadan istifadə edir və kredit verən, ancaq keçmişdə BMT-dən tədarük kontraktlarına qeyri-proporsional olaraq az pay alan ölkələrdə satınalmaların başa çatdırıl-

ması üçün xüsusi səy göstərir. BMT, hətta konvertasiya edilməmiş vasitələrin böyük ehtiyatlarına malik olduğu ölkələrdə də satınalmaların başa çatmasına səy göstərir.

Aydındır ki, işgüzar münasibətlərdə aldatma və korrupsiya olmamalıdır. Təcrübə sübut edir ki, həvəs və cəhd göstəriləndə korrupsiyanın cilovlanması üçün çox iş görmək olur. Dövlət satınalmalarında korrupsiya ilə səmərəli mübarizənin necə aparılmasını bilməkdən əvvəl, onun necə yarandığını bilmək zəruridir.

KORRUPSIYA TƏDARÜKƏ NECƏ TƏSİR EDİR

Kontraktda alıcı və satıcı iştirak edir. Satınalma prosesinin istənilən mərhələsində hər bir iştirakçının sui-istifadələrə imkanı olur. Kontrakt bağlanana qədər alıcı aşağıdakıları edə bilər:

- ▶ *Konkret tədarükçülərin tələblərini detallarla yenidən qeyd edə bilər.*
- ▶ *Kontraktın imkanları ilə bağlı informasiyanı məhdudlaşdırıbilər.*
- ▶ *Kontraktın müsabiqəsiz bir nəfər podratçıya verilməsi üçün layihəni təcili elan edərlər.*
- ▶ *Tədarükçü ərizələrinin konfidensiallığını pozar.*
- ▶ *Ərizələr təqdim olunana qədər tədarükçülər hüquqazidd tələblər irəli sürməklə potensial tədarükçüləri kənarlaşdırıbilər.*
- ▶ *Rüşvət ala bilər.*

Bu zaman tədarükçülər aşağıdakıları edə bilər:

- ▶ *Təklif olunan qiymətlərin təsbit olunması barədə razılığa gələ bilər.*
- ▶ *Bərabərliyi pozan texniki standartları dəstekləyə bilər.*
- ▶ *Lazımsız şəkildə ekspertlərin işinə müda-xilə edə bilər.*
- ▶ *Rüşvət verər.*

Korrupsiyanı satınalma prosesinə gətirməyin sadə yolu arzuolunan iştirakçılarla birbaşa danışqlar aparıb kontraktı rəqabetsiz bağlamaqdır. Hətta müsabiqə prosedurlarına əsaslanan tədarük sistemində də birbaşa danışqlara imkan yaranan istisnalar var. Məsələn:

- ▶ *Qəzalarla əlaqədar ən təcili hallarda.*
- ▶ *Milli təhlükəsizlik təhdid olunan hallarda.*
- ▶ *Qüvvədə olan kontrakt üçün əlavə tələblər ortaya çıxanda.*
- ▶ *Konkret zəruriyyət ancaq bir tədarükçünü qane edəndə.*

Əlbəttə, heç də bütün kontraktlar bir mənbə tərəfindən satın alınır. Bəzi hallarda fəaliyyət üçün birbaşa danışqlar daha münasib ola bilər. Lakin səbəb kimi bəyan edilmiş şərait gerçəkdən mövcud olmayanda, belə yalan korrupsiyanın asanlaşdırılmasına xidmət edir.

Hətta müsabiqə şərtləri ilə də arzuolunan tədarükçünün kontraktı almasına şərait var. Ticarət haqqında az məlumat veriləndə rəqiblərin sayı azalır və arzu olunan tərəfin udmaq imkanları artır. Üsullardan biri də hərrac barəsində xırda və o qədər də tanınmayan mənbədə elan verməkdir. Bu, elan haqqında

tələblərə qismən cavab versə də potensial namizədlərin diqqətindən kənarda qala bilər. Hərrac fırıldaqçılığının iştirakçıları, əlbəttə, informasiyanı birinci mənbədən alır.

Ərizə verənə qədər iştirakçılara artıq və yalan tələblər qoyulursa, namizədlər arasında rəqabət əlavə olaraq azaldıla bilər. Sonra isə hərraca seçilmiş firmalar buraxılır. Ərizə verilənə qədər iştirakçılara qoyulan hüquqi tələblərin yerinə yetirilməsi tamamıyla qəbul edilən prosedurdur və namizədin zəruri təcrübəyə, kontraktın şərtlərini yerinə yetirmək imkanlarına malik olduğuna inanmağa əsas verir. Ancaq seçim standartları və meyarları əsaslandırılmış və dürüst olmayanda, o arzu olunmayan namizədlərin deyil, mütəxəssislərin ələnməsi mexanizminə xidmət edir.

Əgər bütün maneələri keçən arzu olunmayan namizədlərin deyil, israrlı namizədlərin kənarlaşdırılması tələb olunursa, bu zaman kontraktin tələbləri bir konkret tədarükçünün nəzarəti altına düşə bilər. Arzu olunan tədarükçünün avadandığının marka və modelindən istifadə bir tələb kimi yəqin ki, ifratçılıq olardı, ancaq həmin nəticəyə təkcə arzu olunan tədarükçüyə münasib konstruksiyanın konkret ölçülərini, həcmi və o qədər də əhəmiyyət kəsb etməyən detallarını tələb etməklə də nail olmaq mümkündür. Adətən, fəaliyyətin vacib amillərinə aidiyəti olmayan bu tələblərə rəqiblərin uyğun gəlməməsindən, onların "qaydalara uyğun olmayan" ərizələrini rədd etmək üçün bir bəhanə kimi istifadə edilir.

Əgər nəticələrin müəyyənləşdirilməsi üçün ayrılmış vaxta qədər ərizələrin konfidensiallığına əməl edilirsə, bu zaman hərrac kəsərlə olur. Alıcılar tərəfindən ərizələrin konfidensiallığının pozulması hərracın gedişini əvvəlcədən

müəyyənləşdirməyin sadə üsuludur. Əgər arzuolunan tədarükçü rəqiblərin qiymətini bilirsə, bu zaman o aşağı qiymətlər təklif etmək imkanı qazanır. Xüsusən də namizədlər ərizələrin aşkarlanması buraxılmayanda bu üsulun texniki detalları da sadə olur.

Ərizələrin aşkarlanmasında qeyri-hökumət təşkilatlarının müşahidəciləri iştirak edəndə bu proses daha şəffaf olur.

Qiymətləndirmə və təkliflərin müqayisəsi mərhəlesi, ticarət müsabiqəsinin (hərracın) nəticələrini təhrif etmək üçün sonuncu imkandır. Bu mərhələnin məsuliyyətlə həyata keçirilməsi, təklifin sıfariş tələblərinə münasibliyinin və ən yaxşı təklifin seçilməsinin obyektiv analizini özündə ehtiva edir. Əgər arzuolunan namizədin seçilməsini stimullaşdırmaq niyyəti varsa, deməli qiymətləndirmə prosesinin də hüdud-suz imkanları var. Maneçilik töredilən hallarda qiymətləndirmə komissiyası, “ən yaxşı” təklifin müəyyənləşdirilməsi üçün tamamıyla yeni məyarlar tətbiq edə bilər və ondan çıxış edərək “düzgün” nəticələr alar. Qərəzli qeyri-müəyyənlilik və tələblərin yerinə yetirilməsinə, seçki haqqında qərarların qəbul edilmə qaydalarına aid ticarət sənədlərinin məzmunsuzluğu, adətən, bu prosesə kömək edir.

Yuxarıda sadalanan texnikalar bir neçə üsulun qısa təsvirini özündə cəmləşdirir. Onların köməyi ilə alıcı tədarük prosesinə təsir göstərə bilir.

Həmişə sıfarişçini günahkar hesab etmək səhv olardı. Doğrudur sıfarişçi müqavimət göstərməyəndə satıcılar onları hərdən ələ ala bilir.

Yuxarıda göstərilən hər hansı bir hərəkətin başa çatdırılması üçün, rüşvətin və başqa stimulların vasitəsilə tədarükçülər satıcıları ələ ala bilir.

ala bilir. Bundan əlavə, onlar kontraktı kimin alacağı barədə başqa tədarükçülərlə də razılığı gələ və sonra uduzan tərəfə danışılmış məbləği ödəməklə, özlərinə münasib qiyməti tətbiq edə bilərlər (bu praktika ərizələrlə fırıldaqçılıq praktikasından məlumdur). Bu proses alıcıdan xəbərsiz gedə və təkrar olunmadığı təqdirdə heç kimin diqqətini cəlb etməyə bilər. Hətta belə hallarda sübut etmək və cəza vermək çox çətin olur.

Ancaq tarix kontraktın bağlanması ilə bitmir. Düzdür, çoxları hesab edir ki, məhz bu mərhələdə dövlət satınalmaları sektorunda korrupsiyanın müzakirəsi başa çatır. Gerçekdən isə, kontrakt bağlandıqdan sonra, onun icrası mərhələsində də korrupsiyanın çox ciddi və bahalı formaları təzahür edə bilər. Bu zaman mal və xidmət alıcıları aşağıdakılara edə bilər:

- ▶ *Kəmiyyət və keyfiyyət standartlarına, yaxud kontraktın başqa səmərəlilik standartlarına nəzarət etməmək.*
 - ▶ *Alınmış malları yenidən satışa göndərmək, ya da ki, ondan şəxsi məqsədlər üçün istifadə etmək.*
 - ▶ *Başqa şəxsi xidmətlər tələb etmək (səfərlər, uşaqların təhsil haqqının ödənilməsi, hədiyyələr).*
- Satıcı podratçı, yaxud tədarükçü öz tərəfindən aşağıdakılara edə bilər:
- ▶ *Sertifikatın keyfiyyətini və standartlara uyğunluğunu saxtalaşdırmaq*
 - ▶ *Hesablarda qiymətləri qaldırmaq, yaxud endirmək*
 - ▶ *Kontrakt rəhbərinə rüşvət vermək*

Kontraktı udmaq üçün satıcılar rüşvət verir, yaxud aşağı qiymət təklif edirlərse, kontraktın icrası zamanı onlar üçün bu itkilerin yerini doldurmaq imkanı yaranır. Yenə də təşəbbüs istənilən tərəfdən gələ bilər. Ancaq korrupsiya prosesinin uğuru üçün ya aktiv əməkdaşlıq, ya da ki, öhdəliyin yerinə yetirilməsində başqa tərəfə etinasız yanaşma tələb olunur.

Nəhayət, korrupsiyalasmış satıcılar başlanğıcdan tələb olunan, yaxud təklifdə bəyan edilən mali aşağı keyfiyyətli malla dəyişə bilər. Ödəmə üçün ərize verilən zaman onlar tədarük olunan malın, yaxud xidmətin həcmini saxtalaşdırıvə kontraktın rəhbərinə rüşvət verə bilərlər ki, uyğunsuzluq nəzərə çarpmasın. Bundan əlavə, alicilar rüşvəti götürə, keyfiyyət və məhsuldarlıq standartlarına əməl olunmasına nəzarət etməyə bilər. Onlar alınmış malların yenidən satılması üçün onları başqa istiqamətə, yaxud şəxsi istifadəyə yönəldə bilərlər.

HƏDİYYƏ QƏBULU

Dövlət məmuru üçün bəzi hədiyyələr məqbul, bəziləri isə, hansılar ki, minnətqoyma kimi görünürlər, qeyri-məqbuldur. Rüşvet kimi təqdim edilən hədiyyələr müxtəlif formada ola bilər: nahar, idman yarışlarına bilet, "Roleks" saatları, kompaniya səhmləri, xaricdə istirahət, uşağın təhsil haqqının ödənilməsi.

Rəhbərlərin satınalmalar üzrə məmurların davranış nəticələrinə nəzarət imkanlarından asılı olaraq belə qaydalar "korporativ əyləncələr" kimi qiymətləndirilə bilər. Satınalmalar üzrə konkret məmurun bu firma ilə bağlı gələcək situasiyalardan özünü kənarlaşdırıb kənarlaşdırmasası da vacibdir. Bir namizədin başqasından üstün tutulmasının meydana gəlməməsi üçün kontraktı almaq iqtidarında olan kompaniyanın özünü analoji qaydada aprması

da vacibdir. Bundan əlavə, gözlənilən və adı hal sayılan, özünü borclu hesab etməyə bəhanə verməyən nümayəndəlik xərclərinin səviyyəsi müxtəlif cəmiyyətlərdə bir-birindən kəskinliklə fərqlənə bilər.

Satınalmalar üzrə məmurların öz ailəsi ilə birlikdə bütün məzuniyyət xərcləri də daxil olmaqla, digər israfçılıqlar yolverilməzdirdir. Nahar və bayram tədbirləri formasında olan hədiyyələr daha mübahisəlidir. Ancaq bu halda da hədiyyənin nəzərə çarpmayan növünü qəbul edən məmur, zaman-zaman onu verən tərefindən yoldan çıxarıla bilər.

Sərhəd, hədiyyə alanın onu verən qarşısında özünü borclu hiss etdiyi həddə yaranır. Bu hədd müxtəlif cəmiyyətlərdə bir-birindən fərqlənir və məbləğlə müəyyən olunur. Özəl və ictimai qonaqpərvərlik arasında fərqləndirmə aparmaq cəhdləri, adətən, mübahisə doğurur və ən yaxşısı ondan qaçmaqdır.

İdeya ondan ibarətdir ki, satınalmalar üzrə məmurlar həmişə risklə üzləşdiyindən, onlar diqqətlə müşahidə olunmalıdır. Onların öz vəsaitləri üzrə yaşamadıqlarının istənilən əlaməti həyəcan üçün əsas verir.

Dövlət məmurların davranışına aid dəqiqliyələr təsbit etməlidir. Bunlar aşağıdakılardır:

- ▶ *Məmurlar (və onların ailə üzvləri), onların çalışdıqları nazirlik və şöbə ilə işgüzar münasibətdə olan heç bir şəxs dən, kompaniyadan bahalı hədiyyə qəbul etmək hüququna malik deyil.*
- ▶ *Yüksək rütbəli məmurların borc və gelirlərinin vəziyyətini aşkarlayan qaydalar tətbiq edilməli və onlara əməl olunmalıdır; mə-*

murların izah olunmayan zənginliyinin təhqiqatı aparılmalıdır.

- ▶ *Başqa məmür tərəfindən töredilən hüquqpozmalarına yaranmış istənilən şübhə barədə məlumat verilməli və bu vəzifəni yerinə yetirən məmür müdafiə altında olmalıdır.*
- ▶ *Satinalmalar və başqa kontrakt fəaliyyəti ilə bağlı xidməti vəzifəsini yerinə yetirən məmür, işdə və görüntündə hökumətin seçim azadlığına təsir göstərə bilən qiymətli heç nə tələb və qəbul etməyəcəyi barədə öhdəliyə imza atmalıdır.*
- ▶ *Məmurlar qaydalardan xəbərdar olacaq və onların praktikada tətbiq edilməsi üçün təlim keçəcəklər.*

DÖVLƏT QULLUĞUNDAN SONRAKİ İŞ

Dövlət qulluğunu başa vurduqdan sonra məmura, əvvəllər iş apardığı korporosiyada iş təklif olunması praktikası korrupsiyanın təhlükəli forması kimi çox narahatlıq doğurur. Aydındır ki, dövlət qulluğunu başa vurduqdan sonra da məmuran işinə aid qaydalar vacibdir. Dövlət qulluğunu başa vurduqdan sonra məmurdan kommersiya fəaliyyəti ilə məşğul olmamağı tələb etmək də düzgün və real deyil. Ancaq xarici tədarükçülər bütöv korrupsiya şəbəkəsini təkcə pul şəklində rüşvət vermək və xaricdə bahalı istirahət təşkil etməklə yaratırlar, eyni zamanda dövlət qulluğunu başa vurduqdan sonra məmuran əlverişli işlə təmin olunacağına vəd verirlər.

Zəngin təcrübəyə malik olan məmur üçün keçmiş tədarükünün təklif etdiyi iş daha şirnikləndiricidir, nəinki az təqaüd. Belə situasiyalarda qəbahət heç nə yoxdur. Ger-

çəkdən bu, qiymətli təcrübənin itirilməməsi və ondan faydalı, konstruktiv şəkildə istifadə olunması üçün imkan yaradır.

Ancaq bu təcrübədən sui-istifadə etmək olur. Məsələn, dövlət qulluğundan gedən məmür gələcək kontrakt üçün hərracın aparılması dövlət strategiyası barədə ətraflı məlumatları, yeni işəgötürən məmurların rəqibləri ilə ehtimal olunan konfidensial görüşlər haqqında informasiyanı özü ilə apara bilər. Belə hallarda həm dövlət maraqlarına, həm də özəl sektorun maraqlarına ziyan dəyir.

Satıcı kompaniya kontraktın əldə olunması müqabilində “təşəkkür” kimi dövlət qulluğundan sonra işə düzəltmə barədə vədlərdən istifadə edə bilər və bunu var-dövləti, gəlirləri müşahidə etməklə aşkarlamaq mümkün olmaz. Dövlət qulluğundan təqaüdə gedənlər işə düzəlməni tam qadağan etmək də arzu edilən deyil və ədalətsizlikdir. İşə düzəlmənin elə növləri var ki, dövlət maraqları ilə tam ziddiyət təşkil edir. Məsələn, nazir və yaxud yüksək rütbəli məmur ictimai iş üzrə iri layihənin müzakirəsi zamanı dövlət qulluğundan gedir. Aydındır ki, belə adam, bu layihə üçün ərizə verən və dövlətlə danışqlar aparan kompaniyada ləngimədən işə başlamamalıdır. (Dövlət qulluğundan sonra işə düzəlmələrin məhdudlaşdırılması üçüncü bölmədə müzakirə olunur.)

DÖVLƏT SATINALMALARI SEKTORUNDА KОРРУПСИЯYA QARŞI DAYANMAQ ÜÇÜN NƏ ETMƏK OLAR?

Korupsiyaya qarşı dayanmaqdə dövlət satinalmaları sektorundakı aşkarlığın iki rolü var. Birinci, prosesi aşkar aparmaq üçün imkanlar mövcuddur. Bu, ticarət barədə bütün elanların qəzetlərdə, ticarət nəşrlərində vaxtında dərc edilməsidir. Bütün potensial namizədlərin bu

elanları oxumaq və onlarla internetdə tanış olmaq imkanı olmalıdır.

İkincisi, ictimai diqqətdən güclü silah kimi istifadə etmək olar. Dövlət satınalmaları sektorunda korrupsiyanın mövcudluğu barədə ictimaiyyətin məlumatlandırılmasında və ona qarşı mübarizənin stimullaşdırılmasında kütləvi informasiya vasitələri əhəmiyyətli rol oynaya bilər. Əgər ictimaiyyətə korrupsiyanın ürək açmayan detalları təqdim olunursa (kimin bu işə aidiyyəti var, nə qədər ödənilib, vergi ödəyənlərə bu neçəyə başa gəlib) və əgər yeni-yeni halların işıqlandırılması davam edirsə, bu zaman xalqın islahat istəməyəcəyini təsəvvür etmək çətindir. Doğrudan da demokratiyanın çoxdan bərqərar olduğu ölkələrdə “natəmiz” hökumətlər haqqındaki ictimai rəy onların istefasına gətirib çıxardı. Gənc demokratiyalarda isə korrupsiyaya bulaşmış hakimiyyətləri əvəzləyən yeni namizədlərin sayı az deyil. Bu, hər şeydən önce dövlət kontraktları sektorunda baş verir.

Bütün dünyada dövlət məmurları müşahidə edirlər ki, vergi ödəyənlər dövlət vəsaitlərini öz pulları sayır və bu pulların xərclənməsi heç də onların xoşuna gəlmir. Əlbəttə, hamidan az xalq istəyir ki, sui-istifadə mükafatı kimi onun pulu başqalarının cibinə düşməsin. Satınalmaların həyata keçirilməsi metodlarında islahatların aparılması dəstək qazanan zaman problemlə hərtərəfli mübarizə aparmaq olar. İlk olaraq, adətən, hüquqi bazanın möhkəm ləndirilməsindən, effektli sanksiyalar nəzərdə tutan və real gücə malik olan korrupsiyaya qarşı mübarizə qanunundan başlamaq lazımlıdır.

Korupsiyaya qarşı mübarizə qanunlarında böyük anomaliyalardan biri odur ki, dövlətlərin eksəriyyəti ölkə daxilində rüşvətxorluğu ciddi

şəkildə qadağan edir, ancaq onların məmurları xaricdə ixracatçıları ələ alanda çoxları susur, yaxud vergilərin silinməsi ilə bunu genişləndirirlər.

Ən yaxşı halda bu, beynəlxalq biznesin uğurlu aparılması üçün zəruri olan tədbir kimi yanlış təsəvvürlərlə izah edilir; ən pis halda isə baş-qaları üçün yaxşıdır kimi paternalist görüşləri və ədəbsizliyi eks etdirir. Birləşmiş Ştatlarda 1977-ci ildən xaricilərin ələ alınmasını qadağan edən qanun [4] fəaliyyət göstərir. Bu qanuna və ölkənin başqa qanunlarına görə kontraktı almaq və onu saxlamaq məqsədilə xarici məmurların ələ alınması cinayət sayılır. Bu, xaricdə baş versə belə qanun öz qüvvəsini saxlayır. Yaxın zamanlarda xarici dövlət qulluqçularının ələ alınması ilə mübarizə üzrə İƏTİ Konvesiyasının məqsədi beynəlxalq kommersiya razılaşmalarında iştirak edən [5], qanunların hazırlanmasına yönələn, beynəlxalq biznesdə korupsiyani qadağan edən Amerika yanaşmasının mahiyyət etibarıylə hər yerdə tətbiqi oldu.

Qanun sahəsində növbəti tələb, təməl prinsiplərini və dövlət satınalmaları sektorunda qaydaları müəyyən edən yaxşı düşünülmüş vahid bazanın olmasıdır. Bu, müxtəlif üsullarla edilə bilər, ancaq satınalmalar barədə birləşdirilmiş qaydaların üstünlüyü, təməl prinsiplərin dəqiq müəyyənleşdirilməsi və onlara təşkilat daxilində işlənən qayda və qanunların ətraflı şəkildə əlavə edilməsi zəruriliyi get-gedə daha aydın olur. Bəzi ölkələr mövcud qanunlar əsasında uzun illər ərzində tez-tez nizamsız şəkildə meydana gələn belə kodekslər hazırlayırlar.

Son zamanlar inkişaf üzrə iri dövlət agentlikləri müxtəlif ölkələrdə satınalmalara aid dövlət kodeksinin hazırlanmasına yardım göstərdi. Onlar istiqraz verir, təşkilatların inkişafını

dəstəkləyir və kodeksi praktikada tətbiq edir. Uzun illər ərzində bu müəssisələrin hər birinin satınalmaya münasibətdə öz qaydaları olmuşdur. İstiqrazla maliyyələşən kontraktın bağlanması zamanı istiqrazçılar bu qaydalara əməl etməli idilər. Bu qaydalar, indi beynəlxalq satınalmaların düzgün tətbiqində standart hesab etdiyimiz qaydaların formalaşmasında əhəmiyyətli rol oynadı.

Təəssüf ki, qaydaların inkişafı üzrə çoxşaxəli agentliklərin istifadə etdikləri başqa mənbələrdən maliyyələşən satınalmaların korrupsiyaya birbaşa təsir göstərmir. Ancaq son vaxtlar inkişaf bankları başa düşdülər ki, onların üzvü olan ölkələrin maraqları, bu standartların satınalmaların başqa növlərinə tətbiqinə imkan yaradan dövlət qanunlarının və prosedurlarının mövcudluğuna cavab verir. Dövlət satınalmaları sektorunda islahatların aparılmasına və onunla bağlı olan müəssisələrin inkişafını istəyən ölkələrə bankların yardımı maliyyə və texniki yardımlardır.

ŞƏFFAF PROSEDURLAR

Korrupsiyaya qarşı müdafiəni təmin edən hüquqi bazanın yaradılmasından sonrakı səviyyə, xüsusi tədarük prosesinin həyatə keçirilməsi üçün prosedurlar, açıq və şəffaf qaydalardır. Tədarükünün və podratçının gerçək müsabiqə şərtləri ilə seçiləməsi üsulundan yaxşısını hələ heç kəs fikirləşib tapmayıb.

Prosedurun mürəkkəbliyi, yaxud sadəliyi əldə edilən mal və xidmətin növündən və dəyərinən asılıdır. Bununla yanaşı, bütün hallarda qaydalar oxşardır:

- ▶ *Neyin əldə olunmasını aydın və dürüst təsvir etmək.*

- ▶ *Hərracda iştirak imkanları barədə xəbərin dərc olunması.*
- ▶ *Tədarükçülərin, yaxud podratçıların seçilməsi üçün ədalətli meyarların tətbiq olunması.*
- ▶ *Məsuliyyətli tədarükçülərdən ərizələrin qəbul edilməsi.*
- ▶ *Əvvəl tətbiq edilmiş seçim qaydalarına istinadən təkliflərin müqayisə edilməsi və ən yaxşısının seçiləməsi.*
- ▶ *Qiymət endirimini tələb etmədən, yaxud udan tərəfin təklifində başqa dəyişmələr aparmadan kontraktın seçilmiş namizədə verilməsi.*

Kiçik kontraktlar və tədarükçülərin seçilmesi üçün bu prinsiplərə əsaslanan sadə prosedurlar kifayət edir. Ancaq böyük kontraktlar, diqqətlə hazırlanmış spesifikasiya, namizədlər üçün təlimat və təklif olunan kontrakt şərtləri, adətən, maraqlı tərəflərə təqdim edilmiş müsabiqə sənədləri toplusu da daxil olmaqla formal ticarət müsabiqəsinin keçirilməsindən sonra verilməlidir.

Bələ sənədlərin hazırlanması aylarla vaxt apara bilər. Daha çox vaxt isə ərizənin hazırlanması üçün tədarükçüyə, qaliblərin baxışdan keçirilməsi və seçiləməsi üçün alıcıya lazım olabilər. Əvvəldən axıra qədər bu mərhələlərdən hər biri, adətən, altı ay, bəzən isə bir qədər də artıq vaxt aparır. Tədarükü planlaşdırılanlar bu vaxt çərçivəsini nəzərə almalı və prosesi əvvəldən başlamalıdır ki, mal və xidmət vaxtında hazır olsun. “Təcili” qərar qəbul etmək məqsədilə istənilən təzyiqdən uzaq durmaq gərəkdir.

ƏRİZƏLƏRİN AÇILMASI

Şəffaflığa və dürüstlüğə əməl etmək üçün həlledici məqam müəyyən olunmuş vaxtda, müəyyən olunmuş yerdə, bütün arzu edən namizədlərin və onların nümayəndələrinin iştirakı ilə alıcılar tərəfindən ərizələrin açılmasıdır. Qiymətlərin bəyan olunması, hər şeyi ərizə və rənlərin eşitməsi məqsədilə onların hamının qarşısında açılması praktikası rəqiblər üçün ərizələrin konfidensiallığının aşkarlanması, ərizələrin ötürülməsi və dəyişdirilməsi, onlarla manipulyasiya etmək riskini azaldır.

Bəzi hakimiyyətlər belə ictimai hərrac formasiyada etiraz edib müqavimət göstərirler. Onların fikrincə, namizədlər iştirak etmədən tədarükçülər tərəfindən müəyyənləşən rəsmi komissiya ərizələri açarsa, eyni nəticəyə nail omaq mümkündür. Aydındır ki, belə yanaşma şəffaflığa və aşkarlığa uduzur. Xüsusən də ona görə ki, çox vaxt əsassız olaraq tədarükçünün korrupsiyada iştirak etdiyi düşünülür.

ƏRİZƏLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ

Tədarük prosesində ən çətin vəzifelərdən biri, ərizələrin dəqiq və ədalətli dəyərləndirilməsidir. Eyni zamanda, qərarı arzu olunan tədarükçüyə tərəf yönəltmək tələb olunursa, ən yaxşısı bu mərhələdə prosesin manipulyasiyasıdır.

Ekspertlər əhəmiyyətsiz rəsmiyyətə, yaxud özlərinin vacib saylığı tələblərin (nə isə silinib, yaxud səhifələr göstərilməyib və s.) nəzərə alınmamasına görə arzu olunmayan ərizələri redd edə bilər. Ərizələrə baxdıqdan sonra ekspertlər, əgər maneçilik töretmək istəmirlərsə, qaliblərin seçilməsi zamanı nəzərə alınması vacib olan yeni parametrlər fikirləşə bilər. Yaxud ərizələrin dəyərləndirilməsi meyarları sub-

pektiv və obyektiv mahiyyətdən o qədər uzaqdır ki, ekspertlər istənilən arzuolunan nəticəni əsaslandırma bilər.

Bütün bu əsaslar, hərrac barədə sənəddə təklif olunan seçim meyarlarının tələbin xeyrinə dəqiq təsvir olunmasından və ekspertlərin qərarının tərəfsiz komissiyanın baxışına məruz qalmasından xəbər verir. Birinci, meyarları qeyri-adekvat hesab edən namizədlər öz etirazlarını əvvəlcədən bildirməyə imkan verir, ikinci isə qiymətləndirmənin layiqli aparıldığına əminlik yaradır.

HAKİMİYYƏTİN ÖTÜRÜLMƏSİ

Müstəqil yoxlama və audit prinsipi dövlət satınalmalarında əhəmiyyəti yer tutur, eyni zamanda səhvlərin aşkarlanması və düzəldilməsi, yaxud məqsədli manipulyasiya qaydası kimi geniş qəbul edilir. Təəssüf ki, bəziləri bundan korrupsiya üçün yeni imkanlar yaratmaq məqsədilə istifadə edir. O cümlədən, kontraktların təsdiqi üçün hakimiyyətin təyin etdiyi bəzi müzakirələr sual doğurur.

Səthi baxanda təyinatın əsaslandırılması inandırıcı görünür. Hakimiyyətin aşağı dairələri çox xırda satınalmalar barədə qərar qəbul edə bilər, nisbətən iri kontraktlar isə böyük məmurlar tərəfindən təsdiq olunmalıdır. Kontraktın dəyəri nə qədər yüksəkdirse, onu təsdiq edəcək şəxsin vəzifəsi də uyğun şəkildə yüksək olmalıdır. Satınalmalar üzrə agent iş masasının alınmasını, direktor kompüter alınmasını, nazir yol tikintisi üçün tədarük barədə qərarı təsdiq edir, torpaq bəndləri tikintisini isə prezident təqdir etməlidir.

Bu sistem bir neçə ölkədə və təşkilatlarda yaxşı işləyir. Kontrakt verilən başqa ölkələrdə isə

bu, varlanmağa aparan əsas yoldur. Deməli, hər bir mərhələdə tədrici ödəmələr tələb olunur: təsdiqə yol nə qədər yüksəkdirsə, ona uyğun da faiz ödənilməlidir. Yeri gəlmışkən, bu həm də o deməkdir ki, kontrakt nə qədər böyükdürsə, qərarın qəbul olunması da ona uyğun olaraq çox vaxt aparacaq. Bütün bunlar korrupsiyanın azaldılması üçün daha bir elementin zəruriliyini göstərir-satinalmalara görə məsuliyyət daşıyan yaxşı təhsil görmüş, ixtisaslı və dürüst dövlət qulluqçuları qrupu.

Belə qrupların yaradılması, heç vaxt tam başa çatmayan uzun-uzadı bir işdir. Bunun üçün mütamadi təlim, təkrar təlim programının həyata keçirilməsi, kontraktı nazirin arzu etmədiyi podratçı tərəfindən alacağı təqdirdə heç kəsin öz işini itirməyəcəyinə əminliyi, ailə tələbatlarını ödəmək üçün qulluqçuların rüşvət almağa şirniklənməməsini təmin edən əmək haqqı səviyyəsinin yüksək olması tələb olunur. İxtisaslı tədarük kadrları formalasdırıldıqdan sonra (bəzi yerlərdə buna artıq nail olunub), hakimiyyət tərəfindən təsdiqlənən ləngimələr və başqa təhlükələr minimuma endirilə bilər.

MÜSTƏQİL YOXLAMALAR VƏ AUDİT

Ancaq bütün bunlar müstəqil yoxlamalardan və auditdən imtina demək deyil; onlar böyük əhəmiyyət kəsb edir. Onu da qeyd edək ki, çoxsaylı yoxlamalar, prosesə daxil edilən təsdiq olunma mərhələləri ucbatından bir çox ölkələrin sistemi iflic vəziyyətinə düşdü. Onlardan bəzilərində böyük kontraktların verilməsi ərizə təqdim olunanandan iki il sonra gerçəkləşir.

AÇIQ DİNLEMƏLƏR

Sayı daim artan ölkələrin təcrübəsi göstərir ki, böyük layihələrin dəstəklənməsində cəmiyyətdən yardım alınması və informasiyanın yayıl-

ması üçün işıqlandırılmış açıq hərracın xüsusi səmərəsi var. Məsələn, Buenos-Ayresdə yeni metro xəttinin tikintisi üçün üç açıq dirləmələr keçirildi. Bu dirləmələr zamanı Buenos-Ayres meri plana aydınlıq gətirdi və təklif etdi ki, aşağıdakı məsələlərlə bağlı şərhlər, təkliflər verilsin: xəttin istiqamətləri, stansiyaların yerləşməsi, konstruksiyası və inşaat kompaniyasının seçilməsi prosesi. Dirləmələr uğurlu keçdi, o, televiziya ilə canlı yayınlandı və daha ətraflı tanışlıq üçün ləntə alındı.

DÜRÜSTLÜK VƏ VİCDANLILIQ PRİNSİPLƏRİ HAQQINDA PAKT

Dürüslük və vicdanlılıq prinsipləri haqqında pact gələcək namizədlər və sifarişçilər arasında razılışmadır. Buna uyğun olaraq tərəflər müəyyənləşdirilmiş davranış normalarına əməl etməkdə və rüşvət verməkdə razılığa gəlirlər. [6] Onlar hər bir konkret dövlət kontraktına marağı olan hərrac iştirakçıları tərəfindən müzakirə edilir. Hərracın açılışından sonra proses marağı olan bütün iştirakçılara izah edilir və bütün iştirakçıların paktın müzakirəsinə dəvət olunması üçün vaxt müəyyənləşdirilir. Sifarişçinin nümayəndəsi görüşdə iştirak edir. Bu şərtlə ki, onların görüşdə olması iştirakçılara öz fikirlərini sərbəst ifadə etməyə maneçilik töötəməsin.

Dürüslük və vicdanlılıq prinsipləri haqqında pact tərəflərin iştirak etdiyi prosesdə ortaya çıxan bütün şikayətlərə baxmaq üçün müstəqil vasitəçinin təyin olunmasını nəzərdə tutur. Vasitəçi hüquqazidd hallar yarananda sanksiya-nın tətbiq olunması haqqında qərar qəbul etməlidir (vasitəçinin funksiyası və sanksiyalar paktla müəyyənləşir).

Əgər hərrac iştirakçıları prosesə qanəedici dəstək verirlərsə, bu zaman dürüslük və vicdan prinsipləri barədə paktın mətni sifarişçinin

yüksək vəzifeli nümayəndəsi və iştirakçı kompaniyanın baş nümayəndəsi tərəfindən imzalanıb ilər.

İCTİMAİ MÜŞAHİDƏ

Bir sıra ölkələrdə iri dövlət satınalmalarının aparılması prosesini müşahidə etmək və ictimaiyyəti hər şeyin uyğun qaydada aparılmasına əmin etmək üçün müşahidəçinin timsalında ictimaiyyətin aktiv iştirakından uğurla istifadə olunur.

Belə hallarda aşağıdakı meyarların tətbiq olunması lazımdır:

- ▶ *Məsləhətçilər dürüstlüyü ilə seçilən hörmətli insanlar olmalıdır.*
- ▶ *Məsləhətçilər bilikli, yaxud ixtisaslı mütəxəssisdən məsləhət almaq imkanına malik olmalıdır.*
- ▶ *Əgər yerli vətəndaş birləkləri zəruri ixtisaslaşmaya malik deyillərsə, onlar tezliklə kənardan, o cümlədən, xaricdən mütəxəssis cəlb etməlidirlər. Xüsusi biliklərə sahib olmadan problemi müəyyənləşdirmək çətinidir, düzəlişlər barədə peşəkar təkliflər vermək mümkün deyil. Belə olduqda məmurlar məsləhətçilərə hörmət etmir.*
- ▶ *Dövlətin ayrı-ayrı məsləhətçilərin fəaliyyətinə qadağa qoymaq səlahiyyəti olmamalıdır.*
- ▶ *Məsləhətçiye işə aidiyatı olan bütün dövlət sənədləri ilə tanış olmaq, işə aidiyatı olan bütün görüşlərdə iştirak etmək və bütün iştirakçı məmurlarla əlaqəyə girmək üçün məhdudiyyətsiz imkan verilməlidir.*

▶ *Məsləhətçi əvvəlcə bütün məsələləri və şikayətləri hakimiyətlə müzakirə etməli, açıq bəyanatı isə müəyyən vaxt ərzində şəraitin dəyişdirilməsi üçün heç bir tədbir görülmədiyi təqdirdə verməlidir.*

▶ *Məsləhətçilər müəyyən növ konfidensial işgüzar informasiyaların yayılmaması üçün öz üzərlərinə məhdudlaşdırılmış öhdəliklər götürməyə hazır olmalıdır.*

▶ *Məsləhətçilər bütün tender sənədlərinə - qiymətləndirmə barədə hesabatlara, kontraktın verilməsi haqqında qərara, icra üzrə rəhbərliyin maliyyə və texniki hesabatlarına yenidən baxa, onlarla sərbəst şəkildə tanış ola bilər.*

Qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyətinin nümayəndələri heç də həmişə zəruri ixtisaslaşmaya sahib olmurlar. Bu zaman kənar mənbələrdən belə mütəxəssislər cəlb edilməlidir.

Onu da qeyd etmək lazımdır ki, hər şeydən önce vətəndaş cəmiyyəti hadisələri müşahidə etmək imkanına malik olmur. Belə hallar kontraktın verilməsinin izlənməsi, tələb və qiymətlərin tez-tez dəyişməsi prosesində baş verir və ilk növbədə kontraktın verilməsinin dürüst görüntüsünə ləkə sala bilər.

İNTERNETDƏN İSTİFADƏ

Sui-istifadələrlə mübarizədə işlek vasitələrdən biri də Internetdir. Bir sıra ölkələr (Meksika, Çili, Kolumbiya, yaxın zamanlarda isə Avstriya) və bir sıra iri bələdiyyələr (məsələn, Seul, Koreya) satınalmalar üzrə öz informasiya sistemlərini bütövlükdə Internet şəbəkəsinə yerləşdirilərlər. Ancaq etirazlar yarandı ki, hökumət satınalmaları barədə informasiyalara

belə çıxış imkanlarının verilməsi keyfiyyətə ləkə sala və bütöv layihəni təhlükə altında qoya bilər.

hökumət məmurları tərəfindən mülki işlərdə iz-afı ləngitmələrin və sui-istifadələrin qarşısının alınması yolu ilə şəhər rəhbərliyində şəffaflığa nail olmaq məqsədilə Seulun şəhər sistemi (Online Procedures Enhancement for Civil Applications, OPEN) işlənib hazırlandı. Internet sistemi vətəndaşlara imkan verir ki, ərizələrə icazənin alınması və onun təsdiq edilməsini izləsin. Çünkü, böyük ehtimalla, bu sahədə korrupsiya olur. Bu portalın gün ərzində 2000 nəfər baş vurur. [7]

Şəhər rəhbərliyi ilə, onunla əməkdaşlıq edən və kontrakt almaq istəyən kompaniyalar, vətəndaşlar arasında get-gedə artan əlaqə bu kanal ilə gerçəkləşəcək. Əgər şəhər rəhbərliyinin hazırda hansı kontrakti təklif etməsinə, hansı şərtlərlə, adlarla və qiymətlərlə rəqiblərin müəyyənləşdirilməsinə hər kəs vaxtında baxa bilsə, prosesi manipulyasiya imkanları azalar və bununla da rüşvətə tamah salma meyli aşağı düşər.

QARA SİYAHİ

Podratçı tərəfdaşlar tərəfindən etik standartların, yaxud işin keyfiyyətindəki standartların pozulduğu hallarda dövlətin qara siyahıya (yaxud "kənarlaşdırma") salma sanksiyasını tətbiq etmək hüququ olmalıdır. Rüşvətxorluqla, qiymətlərin təsbit olunması ilə, ərizələrdə fırıldaqçılıqla məşğul olan, yaxud müəyyən edilmiş normalara, mal və xidmət barədə sazişlərə uyğun gəlməyən, özbaşına, ya da ki, dövlət məmurları ilə razılaşmalar əsasında fəaliyyət göstərən kompaniyalar dövlət kontraktları bağlamaq haqqından məhrum edilməlidir. Bu tədbirlər ya məhdudiyyətsiz, ya da lazım

olan müddətdə qüvvədə ola bilər. Bu kompaniyalar həm də:

- ▶ *Müqavilə haqqından məhrum edilməlidir.*
- ▶ *Hərracdan ərizənin çıxarılması formasında cəzalandırılmalı, yaxud mötəbər müəssisədən işin yerinə yetiriləcəyi, ya da ki, malın tədarük olunacağı ilə bağlı zəmanət təqdim etməlidir (icra zəmanəti).*
- ▶ *Vurduğu ziyanə görə dövlət sifarişcisi qarşısında, eyni dərəcədə uduzulmuş ərizə ilə bağlı itkiyə məruz qalmış rəqabət aparan kompaniyalar qarşısında maliyyə məsuliyyəti daşımalıdır.*

Haqqlarından məhrum edilmiş kompaniyalar bir neçə tələbi yerinə yetirdiyi təqdirdə yenidən hərraca buraxıla bilər. Məsələn, dəbbə pulunu ödədikdə, dövlət məmurlarını ələ alan əməkdaşları işdən xaric etdikdə, rüşvətxorluğa qarşı səmərəli siyaset tətbiq etdikdə və bu siyaseti qanunvericilik və normativ aktlara əməl olunmasını təmin edən program vasitəsilə həyata keçirdikdə.

Birləşmiş Ştatlarda həm federal səviyyədə, həm də ştat səviyyəsində kənarlaşdırma aşağıdakı hallarda geniş tətbiq edilir:

- ▶ *Fırıldaqçılıq, bədxərclik, dövlət əmlakının talanması, sənədlərin saxtalaşdırılması, rüşvətxorluq, yalandan şahidlilik və işdə intizamsızlığı dələlet edən başqa pozuntular da daxil, trestlər əleyhinə əsasnamənin pozulması barədə mülki işlər üzrə məhkəmə qərarları, yaxud mühakimə.*
- ▶ *Dövlət kontrakti şərtlərinin pozulması. Məsələn, düşünülmüş şəkildə kontraktın şərt-*

lərini yerinə yetirməmək, yaxud şərtlərə uyğun gəlməyən əməlləri təkrarlamaq.

- ▶ *Podratçının öhdəliklərinə təsir göstərən kifayət qədər ciddi və kənarlaşdırmağa məcbur edən, yaxud bu haqqdan məhrum edən istənilən başqa hərəkət.*

Bu meyarların birinin təsir dairəsinə düşən podratçı, podratın alınmasına buraxılmır. Agentlik belə kompaniyalardan gələn təklifləri irəli sürmək, qüvvədə olan kontraktı təzələmək, yaxud başqa şəkildə uzatmaq, onlarla kontraktı müzəkirə etmək, subpodrat müqaviləsi bağlamaq hüququna malik deyil. Sifarişçi təşkilatın başçısı, yaxud təyin olunmuş vəzifəli şəxs belə fəaliyyətin xeyrinə təkzib olunmaz dəlillər müəyyənləşdirdiyi hallar istisna hal sayılır. Yuxarıdakı siyahıda göstərildiyi kimi, təşkilatın məhrumetmə haqqı ilə müəyyənləşən kənarlaşdırma məhdud müddətə qüvvədə olur. [8]

Cənubi Afrikada bir qədər fərqli yanaşma qəbul edilib. Hazırda Cənubi Afrika parlamenti belə qara siyahının hamı üçün əlcətan olmasına nəzərdə tutan qanun layihəsinə [9] baxır. Beləliklə, hökumət və özəl təşkilatların nümayəndələri kimi başqa nümayəndələr də bu cür sanksiyaların kimə və nə üçün tətbiq edildiyini öyrənə biləcəklər.

Bu cür qara siyahı praktikası Dünya Bankında və Sinqapur kimi ölkələrdə də mövcuddur. Prosesin xırdalıqları Cənubi Afrikanın dövlət xidməti məsələləri üzrə qara siyahı haqqında komissiyanın məruzəsində müzakirə edilir (2000). [10]

KOMİSYONLARIN KÖMƏYİ İLƏ KORRUPSIYANIN ÖRT-BASDIR EDİLMƏSİ

Beynəlxalq satınalmalarda yerli agentlərə ödənilən komisyonlar korrupsiya üçün geniş istifadə olunan ən qapalı yerdir. Agentin vəzifəsi dövlət kontraktını almaqdır. İnkişaf etmiş ixracatçı ölkələrdən ən zəruri detalları bilən bir şirkətin dövlət kontraktını alması tapşırığını yerinə yetirmək üçün ona kifayət qədər pul ödənilir. Bununla şirkət korrupsiya aktından kənarda qalmaq üçün əlverişli imkan əldə edir. Belə ki, xoşagelməz iş aşkarlandıqda təəccüb ifadə edib, bu işə aidiyyatı olmadığını iddia etmək olar. Bu prosesin başa çatmasından sonra yerli agent rüşvəti çıxmaqla bütün komisyonun qalıqlarını özünə götürə bilər. Mümkündür ki, bu məbləğin böyük hissəsi əvvəlcədən rüşvet kimi qərar verən şəxs üçün nəzərdə tutulsun. Əlbəttə, bunun hesabını heç kim aparmır. Bu şirkət daxilində bütün səviyyələrdə rüşvet dalğası yaradır, satış şöbəsinin əməkdaşları isə mahiyət etibarıylə öz iş vərənlərindən pul mənimsəyir.

Aydındır ki, komisyonlarda şəffaflıq təmin olunsayıdı, bu korrupsiyanın mənbəyinə əhəmiyyətli dərəcədə təsir edərdi.

Şübhəsiz, bir sıra beynəlxalq kredit təşkilatlarının işində çox uğurlar əldə edilib. O cümlədən, müqavimət göstərən hökumətlər də ictimaiyyətin üzünə açıq olan hərrac praktikasını qəbul etməyə meylləniblər. Əgər onlar komisyon yığımlarının şəffaflığı uğrunda mübarizəyə qoşulsayırlar, korrupsiyaya qarşı mübarizədə onların iştirakı da daha əhəmiyyətli olardı.

KORRUPSIYA İLƏ MÜBARİZƏ ÜÇÜN KONTRAKTLARDAN İSTİFADƏ – NYU-YORK HADİSƏSİNİN TARİXÇƏSİ

Uzun illər ərzində Nyu-York, inşaat sənayesindəki reketdən və xarakterik korrupsiyadan əziyyət çekib. 1980-ci illərdə mafiyaya qarşı bir sıra uğurlu təhqiqatların aparılması nəticəsində aşkar edildi ki, mafiya ərizələrdə saxtalaşdırma aparmaqla, zorakılığın, rüşvətin, firıldaqcılığın və qeyri-leqal sazişlərin köməyi ilə, reket yoluyla həmkarlardan istifadə etməklə şəhərin inşaat sənayesində möhtəkirliklə məşğul olmuşdur. Cinayət işindəki bu uğurlara və nəticədə onlarla mafiya öncüllərinin həbsxanaya salınmasına baxmayaraq, yenə də belə təəssürat yaranırdı ki, korrupsiya heç azalmayıb.

Problem o qədər kəskinləşdi ki, Nyu-York şəhərinin məclisi şəhərin təhsil məsələləri üzrə şurasına, dağılmaqdə olan məktəb infrastrukturunun (bir milyondan artıq məktəblı, 1100 məktəb) əsaslı təmiri üçün milyardlarla dollar ayırmadan imtina etdi. Ştatın məmurları əmin idilər ki, təhsil üzrə suraya ayrılan vəsaitin əksər hissəsi mafianın əlinə keçəcək, yaxud rüşvət və firıldaqcılıq yolu ilə mənimseñiləcək. Bu problemin həll olunması üçün şəhər hakimiyyəti 1988 - ci ildə yeni təsisatın, məktəb tikintisi direktorluğunun yaradılmasına razılıq verdi. Bu idarənin yaxşı maliyyələşdirilən baş müfəttişi mafianın təzyiqlərinə qarşı mübarizəyə və təhsil sistemi üçün nəzərdə tutulan vacib investisiyaların müdafiəsinə başlandı. 1989-cu ildə məktəb tikintisi direktorluğununa, yeni tikintilər və əsaslı təmirlər üçün 5 milyard dollar ayrıldı; həmin vaxt baş müfəttişin illik büdcəsi 2 milyon dollar idi ki, bu da direktorluğun büdcəsindən cəmi 0,05% az idi.

Məktəb tikintisi direktorluğunun baş müfəttişi, məktəb tikintisi sferası üçün xarakterik olan

korrupsiyaya və reketə qarşı mübarizəyə başladı. Təqdirəlayiq hal o idi ki, bütün bunlara yeni qanunvericilik tətbiq etmədən və vergi ödəyənlərin hesabına bahalı profilaktik tədbirlər üçün çoxmilyonlu xərclərə yol vermədən nail olundu. Öz məqsədlərinə çatmaq üçün baş müfəttiş nəzarətlə yanaşı, ştatın qüvvədə olan qanunundan və vətəndaş müqaviləsi konsepsiyasından da istifadə etdi. Bu tədbirlər gözənlilən bütün uğurları ötüb keçdi.

Məsələn, baş müfəttiş ərizə və müqavilələrin standart formalarını təzədən yazdı və ona aşağıdakı tələbləri daxil etdi:

- ▶ *Mülkiyyət sahibi və hər bir tender iştirakçısının fəaliyyət tarixçəsi haqqında bütün məlumatların təqdim olunması (podratçılar ilə bir yerdə subpodrat işçiləri).*
- ▶ *Əvvəlki həbslər, mühakimələr, rüşvət vermələr, ərizələrlə firıldaqcılıq və saxtakarlıq, hər hansı mütəşəkkil cinayətkarlıqla əlaqə barədə informasiyaların təqdim olunması.*
- ▶ *İşgüzar etiket kodeksinə əməl olunması barədə hər bir iştirakçıya öhdəliklər təqdim etmək.*
- ▶ *Bütün təqdim olunan informasiyaların dəqiqliyinə və düzgünlüğünə şahidlik edilməsi, onların məktəb tikintisi direktorluğundan müqavilənin alınması məqsədilə verildiyinin bildirilməsi.*

Direktorluğun nümunəvi müqaviləsində ləğv etmə barədə bənd var. Bu bəndə əsasən podratçının tender sənədlərində yalan məlumatlar verdiyi aşkar ediləndə, müqavilə sərt şərtlərlə dayandırılır. İşdə isə podratçının tender sənədlərində yalan məlumat verdiyi, yaxud müqavilənin fəaliyyətdə olduğu zaman rüşvətxorluqda və firıldaqcılıqda iştirak etdiyi

aşkarlananda, podratçı təkcə müqavilənin fəaliyyətinin dayandırılması təhlükəsi ilə üzləşmir, eyni zamanda bütün alınmış pulların qaytarılması barədə qanunla sığortalanmış tələbləri yerinə yetirir. Buna əlavə olaraq podratçı və onun şirkəti gələcəkdə məktəb tikintisi direktorluğundan kontrakt almaq hüququndan məhrum edilir.

Baş müfəttiş idaresi hər bir tender iştirakçısına təqdim olunan informasiyanı əhatəli şəkildə yoxladı və hər bir podratçının keçmiş fəaliyyətini diqqətlə araşdırıldı. Şübhəli hallarda ticarət işçiləri, yaxud podratçılar and içmək şərtlə suallara cavab vermək üçün baş müfəttiş idarəsinə çağırıldı. Podratçının bu prosesdə əməkdaşlığı məlum olanda, onunla bağlanan müqavilə dayandırıldı və o, gələcək əməkdaşlıqdan məhrum edildi. And içib yalan məlumat verən podratçı fəaliyyətdə olan qanunvericilik əsasında yalançı şahidliyə görə məhkəmə təqibinə məruz qaldı.

Podratçılar təhsil sahəsində tikintinin idarə olunması və yerinə yetirilməsi barədə qeydlər aparmağa və onu üç il ərzində saxlamağa borclu idilər. Bu qeydlər auditə və idarə tərefindən yoxlamaya məruz qaldı. Audit, dəyəri müqavilə üzrə ümumi məbləğ hesabının yarı faizini keçən məbləği, yeni qiymətlərin artırılmasını və yaxud da yenidən qiymətləndirməni aşkar edəndə, podratçı artıq ödənilmiş məbləğdən əlavə audit dəyərini də ödəməli idi.

İdarənin fəaliyyət göstərdiyi ilk beş il ərzində bir neçə yüz podratçı tenderdə iştirak imkanlarından məhrum edildi. Bir neçə müqavilə yarımcıq dayandırıldı və bunun nəticəsində podratçılar milyonlarla dollar qazanmaq imkanından məhrum oldular. Bütün bunlara adi vətəndaş yardımçıları və çox az sayılı məhkəmə iddiaları sayesində nail olundu. Bundan əlavə,

baş müfəttişə təqdim olunan yalan informasiya əsasında, yalançı şahidliyə görə onlarla podratçıya ittiham irəli sürüldü.

Daha vacib məsələlərdən biri də hüquq-mühafizə orqanları tərefindən mafiya üzvləri arasında danışqların aşkarlanması oldu. Bu danışqlarda onlar direktorluğun kontraktlarına çıxış imkanlarından məhrum edildiklərindən gileyənlərdilər. Ən yaxşısı isə, əvvəllər güclü korrupsiya və reket üzündən ticarətdə iştirakdan imtina etmiş qanunsevər və ixtisaslı kompaniyaların hesabına potensial tikinti kompaniyalarının sayının artması oldu. Rəqabətin bu cür artması nəticəsində xərclər xeyli aşağı düşdü, işin keyfiyyəti isə yaxşılaşdı.

Nəhayət, direktorluq, tenderdə iştirak üçün podratçının münasib olmadığı və yaxud intizamsızlığa görə fəaliyyət göstərən müqavilədən məhrum edildikləri bəzi hallarda onlara iki seçim variantı təklif olundu: o direktorluqla tenderində iştirak edənlərin sırasından çıxarıla bilər, yaxud özəl sektorun müstəqil baş müfəttişi tərefində ciddi nəzarət və yoxlama şərtləri altında tenderdə iştiraka və işi davam etdirməyə razılıq verə bilər. Məktəb tikintisi direktorluğunun baş müfəttişi, özəl sektorun məhkəmə-mühasibat ekspertizası, hüquq və təhqiqat sahələrində ixtisaslaşmış bir neçə mükemmel kompaniyalardan birindən müstəqil baş müfəttişi seçilir və onun işini idarə edir. Lakin özəl sektorun müstəqil baş müfəttişinin xidmət və iş xərclərini podratçı ödəyir.

Belə yanaşmanın üstünlüyü çoxdur. Bu islahatların praktikada səmərəli olması üçün başqalarının bu “kontrakt modelə” yaxından baxması və onu öz şəraitlərinə uyğun tətbiq etməsi kifayətdir.

VAXT MƏSƏLƏSİ VƏ KƏNAR İŞTIRAKÇILARIN CƏLB EDİLMƏSİ

Korrupsiya ilə mübarizəyə yönəlmış normal qanunvericiliyin təsirini, adətən, iki əlavə elementin daxil edilməsi ilə möhkəmləndirmək olur: fəaliyyətin vaxtında planlaşdırılması və kənar iştirakçıların cəlb edilməsi.

Vaxt üzrə uğurlu planlaşdırma həyatı vacibdir. Dövlət qulluqçularının əksəriyyəti "hə" deyə bilməzlər, ancaq «yox», «mümkündür» deyə bilərlər, yaxud da susarlar. Adətən, vacib qərarların əsaslandırılmamış şəkildə təxirə salınması, natəmiz razılaşmanın mövcudluğuna əyani işarə olur. Buna görə də prosedurlar ciddi şəkildə vaxt üzrə reqlamentləşdirilməlidir (ancaq ciddi reqlament onu da nəzərə almalıdır ki, tədarük prosesində qanuna uyğun lengimə halları baş verir). Müddətə əməl olunmadığı hallarda alternativ qərar qəbul etmə prosesini nəzərdən keçirmək lazımdır. Bu, müddətin uzadılması vasitəsiylə şantajı qeyri-mümkin edir.

Nə qədər ki, qanun qeyri-sağlam razılaşmalar üzrə tərəfdaşları müdafiə etmir, belə razılaşmalar adilərinə nisbətən o qədər çox vaxt aparır. Yalançı kompaniyanın və pulların yuyulması kanalının yaradılmasına vaxt gedir. Yaradılmış qapalı daldalanacaq nəzərə çarpmamalı və ondan imtina imkanları asan olmalıdır. Qarşılıqlı inam yoxdursa, rüşvətin ödənilməsi və vəd edilən yardım bir-biri ilə sıx bağlı olmalıdır. Bir sıra hallarda məmurlar gelirlərin bölünməsi haqqındaki danışqları işə qoşmaq isteyirlər. Razılaşma iştirakçılarının aşkarlanması riskini aşağı salmaq üçün, hərdən iki-üç mərhələli "vasitəcidiən" istifadə edilir. Danışqlar çox həssas işdir. Tərəflərdən biri istənilən vaxt oyundan çıxa və bütün sxemi aça bilər. Bütün bunlar səmərəli normativ bazanı nəzərdə tutmayan vaxt aparrı.

Mahiyyət etibarilə müstəqil iştirakçıların vəzifəsi qərarların qəbulu və gerçəkləşməsi prosesində daxili münasibətlərdə çətinlik yaratmaqdır. İş elə qurulmalıdır ki, daxili proseslərə müstəqil iştirakçıların cəlb edilməsindən qaçmaq mümkün olsun. Müstəqil auditorlar kimi, müstəqil iştirakçılar da xüsusi biliklərə, dürüstlüyə və vicdani keyfiyyətlərə sahib olmalıdır.

Burada bir neçə tədbirləri xatırlatmaq yerinə düşər:

- ▶ *Cəmiyyətdə öz nüfuzunu qorunmalı olan müstəqil iştirakçılar, xüsusən də müstəqil məsləhətçilər tender sənədlərinin hazırlanmasına yardım göstərə bilər.*
- ▶ *Müstəqil iştirakçılar qiymətləndirməyə yardım göstərə bilər (bu qiymətləri dəstəkləyən, yaxud ona zidd olan əlavə müstəqil fikirlərə istinad etməklə).*
- ▶ *Kontrakt verən komissiyaya cəmiyyətdə vicdanlı insan kimi tanınan şəxslər daxil edilməlidir. Belələri mütəxəssis olmaya da bilər. Komissiyada iştiraka ictimai inamın təzahürü kimi baxılmalı və onunla fəxr olunmalıdır. Komissiya iştirakçılarının var-dövlətləri ictimaiyyətin diqqətinə çatdırılmalıdır.*
- ▶ *Kontrakt verən komissiya, onların xidmətləri gərək ola biləcək konkret layihə barədə əvvəlcədən heç nə bilməməlidir. Ayri-ayrı məqamlarda tələb olunacaq insanların sayından, siyahıya salınanların sayı çox olmalıdır. Komissiyanın, qərarların qəbul edildiyi vaxt hərrac iştirakçıları ilə şəxsi əlaqəyə girməyə fiziki imkanları olmamalıdır. Bunun üçün onlardan nəzarət edilən dairələrə gəlməsi tələb oluna bilər,*

məsələn, mehmanxanaya. Əgər komissiya təyin olunmuş müddətə qərar qəbul edə bilmirsə, bu zaman komissiyanın başqa heyəti ilə yeni sessiya təşkil olunmalıdır.

- ▶ *İşi icra edən təşkilat təklifin qiymətləndirilməsi üzrə komissiyada səs haqqına malik olmamalıdır, ancaq hər şeydən önce suallara cavab vermək komissiyanın ixtiyarına buraxılmalıdır. Bu qayda tender sənədləri hazırlayan istənilən beynəlxalq məsləhətçiye də aiddir.*
- ▶ *Tender sənədlərinin hazırlanmasına cavabdeh olan məsləhətçi layihənin həyata keçirilməsinə rəhbərlik etməməlidir.*
- ▶ *Beynəlxalq istiqrazlardan deyil, dövlət büdcəsindən süni şəkildə yaradılmış israfçılığın ört-basdır edilməsinə imkan verən yolların mövcudluğu xüsusi prosedurların köməyi ilə bağlanmalıdır.*
- ▶ *Beynəlxalq kreditlər hesabına deyil, dövlət büdcəsindən ayırmalarla süni şəkildə yaradılmış israfi örtmək imkanı verən mövcud boşluqlar xüsusi prosedurlar vasitəsilə qapadılmalıdır.*
- ▶ *İzafi xərclərə nəzarət orqanının məruzəsindən sonra icazə verilə bilər. Burada onun aşkar edildiyi məqamda dəyərin artması səbəbləri göstərilməlidir. Nəzarət haqqında “köhnə tarixlə” verilmiş hesabat qəbul edilməməlidir. Bu prosedur podratçını yaranmış çətinlik barədə vaxtında xəbərdarlıq etməyə məsul edir.*

ƏLAVƏ FƏALİYYƏTLƏR

Satınalmalar barədə ictimai informasiya programı bütün tərəflərə aid olmalıdır: məmurlara, satınalmalara görə məsuliyyət daşıyanlara, tədarükü və podratçılara, kontrakt almaq üçün ticarətdə iştirak edənlərə, bütövlükdə isə cəmiyyətə. Aşağıdakı ideyalara diqqət yetirmək yerinə düşərdi:

- ▶ *konkret hüquq subyekti olan dövlət, yaxud onun təsisatlarından biri, icrasını diqqətlə izləmək istədiyi satınalmalar barədə müəyyənləşdirilmiş qaydalar toplusuna malikdir;*
- ▶ *qaydaları pozanlar qanunla cəzalandırılacaq;*
- ▶ *korrupsiya aktında iştirak edən məmurlar işdən kənarlaşdırılacaq;*
- ▶ *qaydaları pozan hərrac iştirakçıları cərimələnəcək, ola bilsin ki, həbsxanaya salınacaq, gələcəkdə isə qara siyahıya daxil edilməklə hərracda iştiraka buraxılmaya-kaq.*

Əlbəttə, qara siyahıya salınanların apellyasiyaya və müstəqil nüfuzlu tribunala şikayət vermək haqqı var. Bu tədbir korrupsiyalasmış məmurların öz məqsədlərinə çatmaq üçün inzibati proses vasitəsilə qara siyahıya salmaq istiqamətindəki sui-istifadələrindən müdafiəni təmin edir. İnzibati fəaliyyətin hüquqa uyğunluğunu müşahidə etmək üçün məhkəmələrə səlahiyyət verildiyi bütün ölkələrdə belə qayda mövcuddur.

Başa düşülməlidir ki, yuxarıda göstərilən fəaliyyətlərdən heç biri ayrılıqda satınalmalar sektorunda korrupsiyanın qarşısını almaq gücündə deyil, buna tezliklə nail olmaq isə, ümumiyyətlə, mümkünüsüzdür. Ancaq əlaqələndirilmiş hərtərəfli fəaliyyət fayda verərdi. Əgər korrupsiyaya qarşı mübarizə qanunu

təsdiq edilsə və ictimailəssə, etibarlı və yoxlanılmış prosedurlar tətbiq olunsa, tədarük sahəsində səriştə təlim və karyerada yüksəlmə ilə artsa və hamı bilsə ki, hökumət dürüst və ədalətli praktikanın həyata keçirilməsinə ciddi yanaşır, bu zaman dəyişmələr baş verəcək.

QEYDLƏR

- 1 Uzun illər ərzində bir neçə hökumətlərə rasi təşkilat satınalmalar məsələsinin üzərində çalışdı. Birləşmiş Millətlər Təşkilatının beynəlxalq ticarət üzrə komissiyasının mal, iş və xidmət satınalmaları barədə nümunəvi qanunu var: <http://www.undp.org.fj/gold/docs/UNICI TRA.PDF>; "Satınalmalar barədə Avropa Birliyinin prinsip və qanunvericiliyi" saytına baxın [http://www.bisinfonet.ac.uk/info/Kits/contract – negotiation/Infokit – related – files/ec-procurement – issues; siyaset əsasları üzrə rəhbərlik və s. saytına baxın](http://www.bisinfonet.ac.uk/info/Kits/contract-negotiation/Infokit – related – files/ec-procurement – issues; siyaset əsasları üzrə rəhbərlik və s. saytına baxın) <http://www.ogc.gov.uk/index.asp?id=100084>; "Satınalmaların səmərəli modeli" saytına baxın <http://www.ogc.gov.uk/index.asp?id=414>; humanitar məqsədlərlə satınalmaların gedişində korrupsiyanın qarşısının alınması üzrə İƏİT tövsiyyələrinə baxın http://www.oecd.org/document/30/0,2340,en_2649_201185_2394526_119672_1_1_1,00.html; Dünya Bankı layihələrində korrupsiyanın aradan qaldırılması üzrə əlavə informasiyaya baxın <http://www1.worldbank.org/publicsector/anticorrupt/preventing.htm>; the World Bank, s Panel of Procurement Experts: Fiduciary Risk Management, Capacity Building and Anti Corruption saytına baxın <http://www.worldbank.org/html/extdr/business/dfid.htm>; the OECD

Anti-Corruption Instruments and the OECD Guidelines for Multinational Enterprises saytına baxın
<http://www.greco.coe.int/web/Default.orgE.htm>.

- 2 Southern African Documentation and Cooperation Centre, "Heavy Fine in Lesotho Corruption Trial", October 30, 2002: <http://www.sadocc.at/news2002/2002-323.shtml>
- 3 Bu bölmədə qərarların qəbul edilməsi haqqında bir çox məsələlərə satınalmalar haqqında müxtəlif qaydalara toxunur. Bunların sırasında Dünya Ticarət Təşkilatının Satınalmalar Barədə Baş Müqaviləsi, beynəlxalq ticarət hüququ üzrə BMT komissiyasının mal, iş və xidmət satınalmaları haqqında model qanunu, Dünya Bankının məsləhətçilərin seçilməsi, mal və xidmet satınalmalarının həyata keçirilməsi üzrə tövsiyyələri və qəbul olunmuş fəaliyyət üzrə Avropa Komissiyasının rəhbərliyidir (UNCİTRAL). Bütün bu sənədlərdə korrupsiya ilə mübarizə vasitələri təqdim olunur. Ancaq onların heç birində şəffaflığın və aşkarlığın geniş strukturu nə təklif, nə də tələb edilir. İşdə tam şəffaflıq, səmərəli nəzarət, intensiv daxili və ictimai müşahidə, yoxlamalar vasitəsilə qaydalara əməl olunmasının etibarlı qarantiyası zəruridir.

<p>4 Foreign Corrupt Practices Act: http://www.usdoj.gov/criminal/fraud/fcpa.html</p> <p>5 OECD Convention on Combating Bribery of Foreign Public Officials in International Business Transactions: http://www.imf.org/external/np/gov/2001/eng/091801.htm</p> <p>6 Transparency International, The Corruption Fighters' Toolkit: http://www.transparency.org/toolkits/2001/ccinp_ip-columbia.html</p> <p>7 Online Procedures Enhancement for Civil Applications: http://open.metro.seoul.kr/</p>	<p>8 Internetdə kənarlaşdırılmış kompaniyaların adı yerləşdirilib. Kənarlaşdırılmış tərəflərin siyahı sistemi-bu federal satınalma programlarına və başqa programlara, müqavilələrin alınmasına, yaxud hökumətin heç bir şöbəsi ilə müəyyən subpodrat müqavilələrinə (əgər başqa cür göstərilməyibse) və dövlət maliyyə, eleycə də digər yardımçıların müəyyən növlərini, üstünlükleri eldə etməyə buraxılmayan tərəflərin siyahısının elektron versiyasıdır. List System: http://epis.arnet.gov/</p> <p>9 Qətnamə 2003-cü ilin noyabrında Cənubi Afrika parlamentinə təqdim edildi.</p> <p>10 Public Service Commission Report on Blacklisting (aprel 2002): http://www.polity.org.za/pdf/blacklisting.pdf</p>
---	---